

Nº 11

Göyarcin

2004

ISSN-0207-4710



Q U Ş

Gah göydəyəm, gah yerdəyəm,
Tanrı məni quş yaradıb.
Ürəyimə sevgi verib,
Əhvalımı xoş yaradıb.

Ona görə məni görçək,
Torpaq da, göy də sevinir.
Ayağım yerdə dincəlir,
Qanadım göydə sevinir.



KÖRPƏ QUŞUN NƏĞMƏSİ

Hələ uça bilmirəm,
Balacayam, balaca.
Yaxşı qaşa bilmirəm,
Kiməsə yem olacam.

Tez ol, Təbiət ana,
Paltarına çək rəngi.
Məni xilas eləsin
Gül rəngi, çiçək rəngi.

EŞŞƏKARISI

Beş-on dəqiqə olar
Uçub bura gəldiyi.
Vızıltısı uzaqdan
Çağırır, gəl-gəl deyir.
Uçub belədən belə,
Yoxdur onun qorxusu.
Toxunduğu budaqda
Nəfəsinin qoxusu.

Elə hey vizıldayı,
Hey çığır-bağır salır.
Nəfəsiylə budaqda
Görünməz çığır salır.
Özünə dost axtarır,
Eşidib gələn gərək,
Sehrlili məktub yazır,
Oxuya bilən gərək.

Onun saldığı çığır
Dönür güclü maqnitə.
Yaxına gələn arı
Çətin ki, burdan öte.

Yox-yox, bu çığır deyil,
Zərif sevgi torudu.
İçində çabalayan
Bir sevimli arıdı.

“Torçu” geri qayıdır
Öz arzusuna çatır.
Ürəyində nə qədər
Sehrlili sözlər yatır.

Qanadlarına baxın,
Kim deyir qəşəng deyil?!
O, eşşək arısıdı,
Ancaq ki, eşşək deyil...

QƏFƏSDƏ YAŞAYAN QUŞ

Qəfəsdə yaşayan quş,
Dərdli-dərdli ötürsən.
Şad olarsan, özünü
Çəmənzara yetirsən.

Hər gün arzulayırsan
Azad qanad açmağı.
Kökündən yadırğayıb
Qanadların uçmağı.

Azad olsan, arzunun
Çiçəyi çırtlawayacaq.
Bir azca uçan kimi
Ürəyin partlayacaq.

Qəfəsin qapısını
Açmaq çətin iş deyil.
Sənin azadlığınınla
Ölümün qoşadır, bil...

Rafiq YUSİFOĞLU

QARIŞQA TOYU

Siz qonaqlara
Baxın yol boyu,
Bu gün olacaq
Qarışqa toyu.
Məclis hazırkı,
O bəy, bu gəlin.
Yaxına gəlin,
Yaxına gəlin!
Sevinc gətirib
Sevgi onlara.

Siz də qoşulun
Bu xoş anlara.
Toyu olanlar
Qanad açacaq,
İndicə onlar
Qoşa uçacaq.
Hamı özünü
Öyər toy günü.
Qanad açmağa
Dəyər toy günü...

Rəssam MƏTANƏT

DURNA ÇIRAĞI

- Bu, nədir ata?
- Durna çırığı,
- Neyləyir axı
- Durna çırığı?
- Oğlum, durnalar
- Gecələr uçur.
- Çıraq yollara
- Şəfəqlər saçır.
- Sübħədək yanır,
- Oyaq olur o.

Durnalar üçün
Mayak olur o.
Durna çırığı
Niyyət, arzudu.
Quşların yerdə
Bəxt ulduzudu.
O, sevən qəlbin
Sədaqətidir...
İnsanın quşa
Məhəbbətidir...



MƏNƏ GÖY ÜZÜ VERİN

Göydə uçan ağ bulud
Zərif tülə bənzəyir,
Səmanın yaxasında
Quşlar güle bənzəyir.

Sanki bizi çağırır,
Gəl-gəl deyir göy üzü,
Əgər quşlar olmasa,
Qəribsəyər göy üzü.

Başımızın üstündə
Onlar uçur, yarışır.
Kimin ki, qanadı var
Uçmaq ona yaraşır.

Mənə göy üzü verin,
Göy - vətən əvəzidi.
Quşu quşa döndərən
Ucalmaq həvəsidi.

DAŞI SORĞU-SUALA ÇƏKƏN HAKİM

ÇİN NAĞILI

Bir dəfə hakim Bao-qun yarımcıq işi başa çatdırmaq üçün məhkəməyə gedirdi. O, kükçə ilə gedəndə gördü ki, bir uşaq daşın üstündə oturub ağlayır. Onun yanında isə boş bir zənbil var.

Hakim oğlanı yanına çağırıb dedi:

- Oğlan, kim sənin xətrinə dəyib? Niye ağlayırsan?

Oğlan cavab verdi:

- Səhər tezdən yağlı kökələr satıb iki yüz manat pul qazanmışdım. Bir nəfər gəlib mənə foks göstərdi. O gedəndən sonra baxıb gördüm ki, pullarım yoxdu.

Oğlan bunları deyib, daha da bərkdən ağlamağa başladı.

Oğlanı dinləyən Bao-qunun qaşları çatıldı:

- Pul zənbilin içində, zənbil isə daşın üstündə idi, eləmi?

- Bəli.

- Hə, yəqin ki, pulları bu daş oğurlayıb.

Hakim əmr etdi ki, daşı məhkəməyə aparsınlar.

Bunu eşidən adamlar özlərini gülməkdən zorla saxladılar. Maraq onlara güc geldi. Adamlar məhkəmə zalına getdilər ki, daşın necə sorğu-suala çəkilməsini görünürənlər.

Bao-qun hakim masasının arxasında əyləşib daşı sorğu-suala tutdu.

- Hə, de görüm uşağıın pullarını sən oğurlamışan?

Təbii ki, daşdan səs çıxmadi.

Hakim əmr etdi ki, danışmadığı üçün daşı döysünərlər.

Adamlar bu məzeli səhnəyə baxıb güldülər.

Birdən hakim əmr etdi ki, qapıları bağlayın, bir nəfəri də çöle çıxmaga qoymasınlar.

Adamlar hakimin hirsəndiyini görüb, ona baş əydilər, yalvarmağa başladılar.

Hakim dedi:

- Yaxşı, bu dəfə sizin günahınızdan keçirəm. Ancaq gərək hərəniz bir dəmir pul verib, sonra məhkəmə salonunu tərk edəsiniz.

Çəresiz adamlar razılaşdırılar. Hakim əmr etdi ki, içi isti su ilə dolu çəni məhkəmə zalına gətirsinlər.

Çəni ortaya gətirib qoyandan sonra hakim gəlib onun yanında dayandı. Adamlar bir-bir yaxınlaşıb çənin içində bir dəmir pul atıb, sonra məhkəmə zalını tərk etmək izni alırdılar.

Növbəti adam yaxınlaşıb çənə pul atanda hakim gördü ki, suyun üzündə yaş ləkələri əmələ gəlməyə başladı.

Hakim qışkırdı:

- İt oğlu it, uşağıın pulunu sən oğurlamışan, boynuna all!

Oğru qorxudan tir-tir əsməyə başladı. Onun cibini axtarıb, 199 yağlı dəmir pul tapdılar. Hakimin əmri ilə uşağıın pullarını qaytarıb özünə verdilər. Oğrunu isə o ki, var döyüb qovdular.

Ancaq bundan sonra adamlar başa düşdülər ki, Bao-qun nə üçün daşı sorğu-suala tuturmuş.

O vaxtdan adamlar ağıllı hakimə daha çox hörmət etməyə başladılar.

Tərcümə edib işləyən:
R. ƏLİYEV

XƏSİS RAHİB

TAY NAĞILI

Monastrın həyatında gözəl bir meyvə ağacı var idi. Ağac o qədər bar gətirmişdi ki, onun meyvəsini yihib-yiğisidirəm məmkün deyildi. Ancaq xəsis rahib heç kəsə icazə vermirdi ki, meyvə dərsin.

İki kəndli fikirləşib bele qərara gəldilər ki, xəsis rahibi hiylə ilə aldadıb meyvə yiğsınlar.

Əvvəlcə onlardan biri rahibin yanına gəlib xahiş etdi ki, icazə ver bir az meyvə dərim.

Rahib açıqlandı:

- Nə danışırsan, meyvə mənim özüme lazımdır.

- Möhtərəm rahib, siz məni düzgün başa düşmədiniz. Mən maral bişirib səni qonaq çağırmaq istəyirəm. Elə ona görə gəlmişəm ki, süfrəyə sizin qabağınızı qoymaq üçün bir az meyvə dərib aparıb.

Rahibin gözləri işləqlandı:

- Bunu əvvəldən niyə demirsən? Nə qədər lazımdırsa, meyvə dərib apar.

Kəndlilərə də elə bu lazım idi. Kisələri meyvə ilə doldurub apardı və rahibə dedi ki, yemək hazır olanda özüm gəlib səni aparacam.

Bir azdan monastrın həyatına ikinci kəndli gəldi və rahibdən meyvə dərməyə icazə istədi. Rahib etiraz edəndə bildirdi ki,

mən toyuq bişirib səni qonaq çağırmaq isteyirəm. Xörəyə qatmaq üçünə mütləq meyvə lazımdır. Rahib razılaşdı. Bu kəndli də gətirdiyi torbanı və sandığını meyvə ilə doldurub getdi.

Axşam sözleşdikləri vaxtda kəndlilər rahibi qonaq aparmağa gəldilər. Onlar rahibi də götürüb kəndə sarı yollandılar. Yol ayrıcına çatanda birinci kəndli dedi: - Mənim evim bu tərəfdədir, gəlin əvvəlcə bizə gedək.

İkinci kəndli etiraz etdi: - Yox, möhtərəm rahib əvvəlcə bizə getməlidir.

Mübahisə başlandı, nə başlandı. Hər kəndli rahibin bir qolundan tutub onu özüne sarı çəkməyə çalışdı.

Vəziyyətin gərginleşdiyini, qollarının ağrıdığını görən rahib qışkırdı:

- Bəsdi məni incitdiniz. Mən nə maral eti yemək istəyirəm, nə də ki, toyuq. Əl çəkin mənim yaxamdan.

Kəndlilərə də elə bu lazım idi. Onlar rahibin qolunu buraxıb onu yol ayrıcında qoyduklar və güle-güle öz evlərinə getdilər. Əslində onlar heç nə kəsib yemək bişirməmişdilər.

Tərcümə edib işləyən:
R. ƏLİYEV

Rəssam Arif HÜSEYNOV

